



[rqi Azrbaycana xarici turistlrn gliind 150% artm var](#)

rqi Azrbaycann Mdni rs, l lri v Turizm darsinin Ba direktoru bildirib: "Son 2 ild bu yalt daxil olan .xarici turistlrn say xeyli artm v 13-c hkumtdn vvlki 2 ill mqayisd 150 % artmdr

arannews:irna-hmd Hmzzad bazar günü RNA müxbirin açqlamasnda qeyd edib ki, bu müddt rzind yaltin mehmanxana v yerldirm mkanlarnda qeydiyyatdan keçmi 130 min yerin say rsmi olaraq qeyd alnb.

Yuxarda qeyd olunan yerlrn sayna yaltd n az bir gec qalman daxil olduuna diqqt çkn Ba direktor deyib: “Yuxardak statistik mlumatlar rqi Azrbaycan yollarnda hrkt statistikas sasnda deyil v buraya müxtlif ölklrdn yalt daxil olan v bu yaltd bir neç gün qalan, tarixi v mnzrli mrkzlr ziyart ednlr daxildir.”

Hmzzad turizm diplomatiyasna diqqt 13-cü hökumtin mdni v sosial sahlrd mühüm prioritetlrindn biri hesab edib, koronann çtin dövrünü keçdikdn sonra n mühüm iqtisadi sahd drin dyiikliklrn v transformasiyalarn ahidi olduumuz v vurulayaraq, hvslndirici siyastlr v turizm infrastrukturuna investisiyalarn clb edilmsinin son 2 ild hmiyytli drcd artdn deyib.

O, ölknin sas inki af proqramlarnn turizm sasnda hazrlanmasnn hökumtin mühüm yanamlarndan biri olduunu bildirrk deyib: “13-cü hökumtin i balamasndan sonrak illr rzind turizm marjinal problemdn hökumtin planlarnn mtin v prinsipin qaytd. Bu da, turizm sahsind mühüm inki aflar vd edir.”

Glirli v iqtisadiyyat yönümlü turizm snayesinin istniln kmiyyt v keyfiyyt inki af üçün infrastrukturular zruri hesab edn Hmzzad deyib: “rqi Azrbaycan çoxsayl v nadir sivilizasiya, mdni, tarixi abidlri v turizm mkanlarna diqqt etmkl, bu istiqamtd müsbt v tsirli tdbirlr balamdr ki, onlarn davam v möhkmlnmsi regionun iqtisadiyyatnda çox böyük dyiikliklr v inki aflara sbb ola bilr.”

O, müxtlif tipli v drcli otellr, mnzil mehmanxanalar, iqamtgahlar, ara msknlr v ekoturizm, turizm komplekslrinin tikilmsini v rqi Azrbaycan Mdni rs, l lri v Turizm Ba darsinin mrkzi missiyalar srasnda bu yerlrn keyfiyytinin yaxladrlmasna xüsusi diqqt yetirdiyini vurulayb, Ba idarnin turizm snayesinin inki af, yerli v xarici turistlrn clb edilmsi istiqamtind layih v proqramlarnn hyata keçirilmsind mediann mkdaln v kömklik göstrmsini xahi edib.

Hmzzad rqi Azrbaycana gln turistlrn n çox Türkiy, Rusiya, Azrbaycan, Tatarstan, raq, Ermnistan, Yaponiya, Çin v Tacikistandan olduunu açqlayaraq deyib: “Son 2 il rzind bu yalt 60 ölkdn turist glib v qalb.”

